

## Faizə həssas olan aktiv və öhdəliklərin təsnifatı

A. Aktivlər	Faizə həssas aktivlər
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	-
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	-
3. "Nostro" hesabları	-
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	-
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, <i>cəmi</i>	5 246.63
6. Əks REPO əməliyyatları üzrə	-
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	-
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	-
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	-
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	7 796.39
11. Müştərilərə verilən kreditlər	446 037.73
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	-
14. Qeyri-maddi aktivlər	-
15. Digər aktivlər	-
16. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-
<b>17. Cəmi aktivlər</b>	<b>459 080.75</b>

B. Öhdəliklər və kapital	Faizə həssas öhdəliklər
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), <i>cəmi</i>	273 152.72
2. AMB-nın kreditləri	5 745.42
3. "Loro" hesabları (bankların müxbir hesabları)	-
4. REPO əməliyyatları üzrə	-
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	-
6. Bankların və digər maliyyə institutların depozitləri	9 330.55
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	5 100.00
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	71 753.58
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	-
10. Bələdiyyələrin kreditləri və depozitləri	-
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	-
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	8 500.00
13. Digər passivlər	-
14. Kapital	-
<b>15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)</b>	<b>373 582.27</b>